

**I**lk dəfə olaraq, tək iqlimin deyil, həm də planetimizin gələcək nəsillər üçün qorunması problemi 1972-ci ildə xüsusi aktuallıqla ortaya çıxıb. Bu barədə dünyanın aparıcı alimləri Yer kürsində artan istilik barədə həyəcan təbili càldılar.

Günəşdən alınan istiliyin geri qayıtmamasına imkan verməyən istixana qazlarının yiğilması nəticəsində planetin səthində temperatur artır. Bunun qarşısını necə almaq olar? Bu sual ətrafında düşünen dövlət xadimləri, alimlər 1972-ci il iyunun 5-dən 16-na kimi keçirilən ilk Stockholm Konfransında bir araya gəldilər. İştirakçılar qlobal miqyasda fəlakətin qarşısını almaq üçün nəzərdə tutulmuş 26 principin, 109 tövsiyənin və konkret fəaliyyət planının ifadə olunduğu BMT-nin ekoloji programını qəbul etdilər.

Əfsuslar olsun ki, Stockholm Konfransına qədər ölkələrin hakimiyət orqanları bu problemlə maraqlanmadı. 1972-ci ilə qədər dünyada ekologiya nazirlərinin sayının 10-dan aşağı olması və Stokholmdan 10 il sonra bu rəqəmin 110-a yüksəlməsi də bunu sübut edir.

1992-ci ildə Rio-de-Janeyroda BMT İqlim Dəyişmələri Konvensiyası çərçivəsində keçirilən Yer Sammitində planetin gələcəyini müzakirə etmək üçün 182 ölkədən nümayəndələr fikir mübadiləsi və diskussiyalar aparıblar. Onlar təkamülün davamlı inkişafı konsepsiyasını və insanın ətraf mühitə təsirinin bütün mümkün sahələri ilə bağlı 2500 tövsiyəni özündə əks etdirən 40 fəsilədən ibarət plan hazırladılar. Planı BMT-nin İqlim Dəyişmələri Konvensiyası çərçivəsində illik görüşlərin

"rıldıqçılıq" kimi qiymətləndiriblər. Buna baxmayaraq, Saziş bütün ölkələri emissiyalarını azaltmağa çağırıvə bunun üçün dövlətlərə yol açır. Paris Sazişi qlobal səyləri istiqamətləndirmək üçün ölkələrin iqlimlə bağlı fəaliyyət ambisiyalarını artırmağa sövq edir. Bu günə kimi Paris sazişinə 194 ölkə qoşulub. Paris Sazişinin hər bir tərəfi emissiyaların azaldılması və iqlim dəyişmələrinə uyğunlaşmaq

**COP**-un tarixinə nəzər salsaq, görərik ki, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim mühitində təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Bu Konvensiyaya üzv olan 190-dan çox ölkə var.

Beynəlxalq aləmdə ümumi rəyin formalasdırılması baxımından bu, kifayət qədər yüksək rəqəmdir. Bununla yanaşı, əgər tərəflərin fərqli qərarı olmazsa, COP-un tədbirlərinin hər il keçirilməsi nəzərdə tutulur ki, bu da iqlim dəyişmələrinə qarşı davamlı nizamlanma üçün olduqca əhəmiyyətlidir.

Xatırladaq ki, COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində keçirilib və katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latin Amerikası, Karib hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir.

**BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası** - dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olan COP29 bu il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in otən il dekabrın 11-də Dubayda plenar iclasında qəbul olunub. Ölkəmiz indiyədək bir çox beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edib. Prezident İlham Əliyevin də dediyi kimi, COP29 xarici niümayəndə sayına görə bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Bu ilin payızında Bakı iki həftə dünyanın mərkəzinə çevriləcək və tarixi şəhər təqribən 70-80 min xarici qonağı qarşılıyacaq.

## Ölkəmiz yeni hədəflərə uğurla irəliləyir

cədvəlini müəyyən edən 178 ölkənin dövlət başçısı təsdiq edib. 1994-cü il mart ayının 21-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 50-ci üzv ölkənin ratifikasiya prosesinin tamamlanması ardından qüvvəyə minib. COP BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının ali qərar qəbul edən orqanı kimi fəaliyyətə başlayıb. Katibliyi Bonn-da yerləşir və 1995-ci ildə ilk dəfə Angela Merkelin sədrliyi ilə Berlində, daha sonra hər il ardıcılıqla müxtəlif ölkələrdə keçirilməyə başlanıb. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün consensusla qərar qəbul edir. 3-cü dəfə 1997-ci ildə Yaponiyada keçirilən konfransda istixana qazı emissiyalarının səviyyəsini ciddi şəkildə məhdudlaşdırmaq üçün Kyoto Protokolu (COP3) qəbul edildi. Bu sənəd 2005-ci ildə 55 ölkə tərəfindən ratifikasiya olunub. 2015-ci ildə isə ABŞ, Çin, Rusiya kimi inkişaf etmiş iqtisadiyyatları olan ölkələr istixana qazı emissiyalarını azaltmaq üçün öz proqramlarını Paris Sazişində (COP21) təqdim etdilər. Lakin iqlim-şuraslar müqavilədə vədləri pozmağa görə məsuliyyət nəzərdə tutulmadığına və "qalıq yanacaq" anlayışı ehtiva edilmədiyinə görə, sənədi "fi-

ütün fəaliyyət planı hazırlamalı və onu hər beş ildən bir yeniləməlidir. Bununla yanaşı, konvensiyaya üzv hər bir dövlət öz ölkəsində iqlim dəyişmələrinin vəziyyəti, müxtəlif mənbələrdən atmosferə atılan istixana qazlarının miqdarı, iqlim dəyişmələrinin təsirləri, adaptasiya tədbirləri barədə informasiyani əks etdirən hesabatlar tərtib edərək onu Konvensiyanın Katibliyinə təqdim etməlidir.

1995-ci ildə Azərbaycan Respublikası İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulub. Ölkəmiz COP-a 2 dəfə (2005 və 2010-cu illərdə) hesabat təqdim edib. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna həvəle edildi ki, sözügedən qrupa daxil olan Azərbaycan, Ermənistən və Bolqarıstan dövlətləri bu missiyani üzərinə götürmək üçün namizədliyini irəli sürdü. 2023-cü il dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistən baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışlıkların nəticəsində verilmiş birgə bəyanatda Ermənistən Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdüyü bildirildi. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürdü. Nəhayət, Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi. Beləliklə, hər il fərqli bir ölkənin



ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 24-dək ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək.

2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bu gün Azərbaycanda işğaldən azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, elecə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji zonası" elan olunub. Bu ərazilərdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin digər dünya ölkələrinə nəqli Azərbaycanın hədəf götürdüyü enerji siyasetinin prioritətidir. Eyni zamanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf-

lər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərişlən böyük etimad və hörmətin bariz nümunəsidir.

Bəşəriyyətin qlobal iqlim dəyişmələri ilə mübarizənin yeni mərhələsinə qədəm qoyduğu indiki şəraitdə COP29-dan gözləntilər çoxdur və inanırıq ki, ölkəmizdə keçirilən bu görüş qlobal miqyasda əhəmiyyətli təhfə verəcəkdir.

Aiza ŞABANOVA,  
"Respublika".